

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

**XƏBƏRLƏR
TRANSACTIONS
ИЗВЕСТИЯ**

*HUMANİTAR ELMLƏR
HUMANITIES
ГУМАНИТАРНЫЕ НАУКИ*

Xüsusi buraxılış

Nº 1

BAKİ – «ELM» – 2013

ARXIV

ZAMAN ƏSGƏRLİ

Filologiya üzrə elmlər doktoru

Nizami adına Ədəbiyyat İnstitutu

AZƏRBAYCAN ƏDƏBIYYAT TARİXÇİLİYİNİN
BABASI

Açar sözlər: Firidun boy Köçerli, Azərbaycan ədəbiyyatı, adəbiyyat tarixi, "Azərbaycan ədəbiyyatı tarixi materialları", coğrafi princip, ədəbiyyatın dövrləri, təzkirə

Key words: Firidun boy Kocharli, Azerbaijani literature, literature historian, "The historical materials of Azerbaijani literature", geographical principle, periods of history and memoirs

Ключевые слова: Фиридун бек Кочарли, Азербайджанская литература, историк литературы, "Материалы истории азербайджанской литературы", географический принцип, периоды литературы, тезкире

Azərbaycan ədəbiyyatının elmi tarixini yazmaq üçün ilk təşəbbüsü XIX əsrin 70-ci illərində Şeyxil-islam Əhməd Hüseynzadə edib, "Tarixi-ədəbiyyati-türk" adlı kiçik bir əsər-plan hazırlasa da, bu iş təşəbbüs olaraq qalmış, bir qədər sonra həmin təşəbbüs reallaşdırmaq üçün ciyinini ağır yükün altına verən gənc Firidun boy Köçərli olmuşdur. İrəvan gimnaziyasında çalışarkən (1885-1895) o, Azərbaycan ədəbiyyatına dair müxtəlif nümunələri, əlyazma nüsxələrini, mətbüə əsərləri, şəhəri məlumatları toplayaraq tədqiq etməye başlamış, taxminen 20-25 illik gərgin zəhmətdən sonra tədqiqatçılarının "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlandırdıqları məşhur əsərinin 1908-ci ilde tamamlanmışdır. Bu əsərə qədər F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinin konkret dövrünü işıqlandıran iki höcmli silsilə məqalələri 1895-ci ilde "Novoye obozre-

niye" qəzetində, "Azərbaycan tatarlarının ədəbiyyatı" adlı ilk kitabçası isə əvvəlcə "Kavkazskiy vestnik" məcmuəsində (1901), sonra Tiflisde çapdan çıxmışdır (1903). Bu hadisəni Qafqaz və Rusiya müsəlman ziyanları böyük maraq və sevincle qarşılaşmışdır. Varşava, Omsk, Orenburg, Tiflis, Bakı və b. şəhərlərdən mülləfkin ünvanına razılıq dolu məktublar gelir, oxucular öz memmənliliklərinə bildirirlər. Onlar Köçərlini Azərbaycan ədəbiyyatı tarixinə dair daha böyük əsər yazmağı, şair və yazıçıları haqqında daha əhatəli məlumat verməyə çağırırlardır. Sultan Məcid Qənizade, Rəşid bay Əfəndiyev, Eynoli bay Sultanov, Süleyman Sani Axundov, Abdulla Şaiq kimi Azərbaycan ziyanları isə məktublarında və müxtəlif qəzətlərde çap etdirildikləri reylərində "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabçasının türkəcə nəşr olunmasına arzulayırlardır. O zaman Odessada təhsil alan Nəriman Nərimanov F.Köçərliyə göndərdiyi bir məktubunda yazırı: "Sizin bu kitabcanız ("Azərbaycan tatarlarının ədəbiyyatı" - Z.Ə.) bütün türk teleborulinin xoşuna goldı. Teleborular bilirlər ki, sizin daha çox materiallarınız var, bunları siz türkçe çap etdirmək xəyalındınsınız. Ona görə şad oldular və bunun türkəscini çapda görmək arzusundadırlar" (1, 19). Lakin bu arzunun həyata keçirməsinə Firidun boy də, Nəriman Nərimanov da görəmədi. Maddi çətinlik "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabçasının türkəcəsinin də, "Materiallar"in da çapını gecikdi. Həmin əsərlər sovet dövründə işq üzü gördü və mülliəfini Azərbaycan ədəbiyyatı tarixçiliyinin "baniyi-karı" kimi məşhurlaşdı.

"Azərbaycan ədəbiyyatı tarixi materialları" ədəbiyyat tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir iş idi. Bu əsərə F.Köçərli özüne qədərki "tezkirəciliyin çərçivəsini dağıdırıb ədəbiyyat tarixinin tedqiqinə yeni bir istiqamət vermişdi" (2, 257). Ancaq "Materiallar" həle ədəbiyyat tarixi deyildi, onun məzmunundan və strukturundan Şərqi tezkirəciliy ənənələrinin, xüsusişlə Lütfeli boy Azorin "Atoşkədə" kitabının təsiri və əlamətlərinin aydın görünürdü. Həttat F.Köçərli "Materiallar" hazırlayarkən "Atoşkədə" kitabının daxili quruluşunu örnək olaraq götürmüştə, haqqında bəhət etdiyi şairləri regionlara üzrə düzümdü. Kitabının "Bir neçə söz" hissəsində ədib özü yazırı: "Bu kitabı yazmaqdə mərhum Hacı Lütfeli boy ibn Xaqan "Azor" texəllişlisi "Atəşkədə" nam kitabında tutduğu qayda və rəviyi intixab etdik, yəni Azərbaycanda olan hər bir biyləd (bölgə, vilayət - Z.Ə.) və diyarnı şüəra və üdəbəsi haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik" (1, 69). Lakin məlumatın dölgənliyi, təhillerin elmiliyi, ədəbi nümunələri təqnid qıymotlondırıme baxımından F.Köçərlinin əsəri tamamilə fərqlənirdi. Həmin fərqi ədib əsərə bəzə izah edirdi: "Mərhum Hacı Lütfeli boyin kitabı ilə bizin məcmüənin arasında təfəvüt cəxdir. Bəlo ki, mərhum Azor "Atəşkədə"sinde hər bir şairin tərcüməyi-halına dair müxtəsər əhval yazıb, əsərlərindən azacıq və bir-birinə münasibəti olmayan nümuneler göstərir. Amma biz mümkün olduğu qədərədən məşhur şüəra və üdəbəmizin həm

tərcüməyi-hallarına və həm asarı-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, məzkr asorlərin haqqında öz rəy və təsəvvüratımızı yazib tövsiyə və ya təqiqdə layiq olan məqam və nöqtələri şərh və bəyan etmişik. Hər bir şairin məsələkini, üslubi-kəlamını və öz asrı zamanasının təqazusuna nə növ asorlər vücudə getirdiyini və onların camaatimizə hüsni-tesirini, xeyir və ya zororını bəqədri-qüvvə açıb göstərmış" (1, 69).

Alimin qeyd etdiyi bu meziiyyətler kitabda yer alan portret-oçerklərin hamisində yox, bir qismına səmıl edilə bilər. Doğrudan da M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Nəbati, Abdulla bay Asi, İsmayıllı bay Nakam, Məmməd Bağır Xalxalı, xüsusiş M.F.Axundzadə, Qasım bay Zakir, Seyid Əzim Şirvani haqqında oçerkler geniş və əhatəlidir. Bu oçerklərdə haqqında bəhs olunan sənətkarlarla dövrü, heyati, ictimai menşeyi, təhsili, yaşayış tarzı, məşgulliyəti, müasirləri ilə münasibatları haqqında ətraflı məlumat verilir, yaradıcılıqlarının əqəs istiqaməti müəyyənlenşdirilir, məşhur asorlari "baqdır-qüvvə" tohil olunur, yaxud bu əsərlər haqqında məlumat verilir, çoxlu nümunələr göstərilir. Xaqani, Nizami, Aciz, Salik, Bakixanovdan bəhs edən hissələr de dolğundur. Həmin hissələr bir tərəfdən fakt zənginliyi və dəqiqliyi, digər tərəfdən məlumatların elmiyyiliyi, qiymətlərin obyekтивiliyi, sənətkarların yaradıcılığını, onların ədəbi tarəqqiye rolunu Azərbaycan ədəbiyatının ümumi inkişafı kontekstində, bəzən, hətta ümumşərq və ümumdünya bodu fikri kontekstində qiymətləndirməsi baxımından diqqəti çəkir. F.Köçərli Nizami Gəncəvidən söhbət açıkon yazar: "Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsif, rəvəntəb və şirinəzən sair dünyaya üzüno az galibidir. Həc bir şair o lətfat və zəriflikdə söz demoyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Penc gənc" dəxi deyilir, bimisil və binozır əsərlərdə ki, həqiqətdə xəzine məlidir" (1, 129). M.P.Vaqif haqqında yazar: "Azərbaycan türkələrinin məşhur və müxtəqidən sair Molla Ponah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır... Milli şairlerimizden onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazar az olubdur. Müasirləri ona nozira yazınmağa səy və tolas ediblər də, onun kimi mühəssənatlı, gözel və açıq kəlam söyləməkde aciz qalıblar... Vaqif ziyyəde zövqü sofa əhli olduğu üçün görəzəl məhdidən xeyli mərğüb (rağbet oyadan, bəyənilən - Z.Ə.) və nazik şeirler yazmışdır ki, onların cümləsi qalbdən nəşət edən hissiyatdır ki, oxuyanlara dəxi sirayı edib, onları sərvəq hevəsə gotırıb" (1, 159).

"Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabındaki oçerklərin cəoxunda görünən bu cür əhatəli təhlil və qiymətləndirmələrin əksinə olaraq, bəzi şairlər haqqında verilən məlumat orta əsərlərin təzkirəli soviyyəsindədir. Fateli xan Müşəfi, Əbülfəz xan Tuti, Ağahüseyn Arif, Sabit Şoqaqı, Ağabağır, Kərim ağa Fateh. İbrahim Nicati, Ələkber Qasıf, Ağababa Zühuri haqqında deyilənlər məhdud; Rafei, Fodai, Molla Qasim Şirvani, Zülalı. Şökər Şirvani, Nabi Əfəndi Şirvani bərəde məlumat bə-

sitdir. Tədqiqatçı onların doğum və ölüm ili, məkanı haqqında çox qısa informasiya, əsərlərindən bir nümunə vermekle kifayətlenir. Nəsimi, Aşəf Şirvani, Arif Şirvaninin hərəsi haqqında bir, Mirzə Hüseyn Salar bərəde üç cümlə vardır. Nəsimi və Arif Şirvanının her birinin əsərlərinən 5 bəyt, Mirzə Hüseyn Saların bir, Arif Şirvanının iki qozəli verilmişdir ki, bu faktlar F.Köçərlilərin Şərq təzkirəsi ononlərləndən "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının təzkirə xüsusiyyətlərinən hələ təməz azad olmuşdur. Elə bu əlamətlərin görə bəzi alimlər F.Köçərlilərin əsərinə tənqidini yanmışlar; kitab çapa hazırlanaran onu tədqiq edən heyətin reyində deyildi: "1. Əsər ümumiyyət etibarilə elmi bir mahiyyətə haiz deyildir; 2. Tərtibi müəyyən bir sisteme tabe tutulmamışdır; 3. Əsərlərin tohllı və tənqid edilərkən qiyamati-ədəbiyyəye və bediyyələri göstəriləməyib, nəşrə tohvil edilməklə iktifa (kifayət - Z.Ə.) olunmuşdur; 4. Tərcüməyi-hallar qismən naqış, qismən müfləq və yanlış, bir qismı də heç yoxdur; 5. Əsər - müəllifin dili etibarilə yeknəsəq deyildir; 6. Din, də və sonat haqqında qənaat və mütəlliələr əski, cürük, əsəssiz və ölüdür" (3, IV). Hənəfi Zeynalı bu kitabın "clmi bir tədqiqat əsəri olmadığını" söyləmiş (4, 295), Əli Nazim iso 1931-ci ilde çap olunan bir möqəsəsində yazmışdır ki, "bu əsər ("Azərbaycan ədəbiyyatı tarixi materialları" - Z.Ə.) ancaq materialın zənginliyi və müxtəlifiyi nöqtəyinənəzərindən qiymətli olan təsviri xronoloji məcmədən uzaq getmedi" (5, 169).

Əlbəttə, 1930-cu illərin nezəri-metodoloji sıvayıyosundan, yaxud müasir ədəbiyyat tarixçiliyinin elmi prinsipləri baxımında yanışlıdan "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında müəyyən çatışmazlıqlar görmək mümkündür. Xüsusilə, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi, mərhəle təsnifi, ayri-ayrı ədəbi-tarixi dövrlərin və mərhələlərin özüñ xüsusiyyətlərinin izahı, bu mərhələlərde yaşayıb fealiyyət göstərmiş sənətkarların hamisini tərcüməyi-hallarının, yaradıcılıq yoluṇun, ədəbiyyat tarixində mövqelərinin eyni dörcədə dolğun, əhatəli işçəldirilməsi baxımından "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitab bezi kosırlarının xali deyildi. Hələ 50 il bundan əvvəl K.Talibzadə yazardı: "Azərbaycan türkələrinin ədəbiyyatı" əsərinin ədəbiyyat tarixi kimi əzif və nöqsanlı cəhətləri də vardır. Hər seydon əvvəl, kitabda şeher və xanlıqların yazıçıları haqqında ayri-ayri məlumat vermək prinsipi, coğrafi təsnifə aparmاق müəllifis Azərbaycan ədəbiyyatını bütöv bir şəkildə göstərməyə, onu xronoloji bir ardıcılıqla izleməyə imkan vermemişdir. Bu isə əsərin elmi ümumiləşdirme qüvvəsinin zaifləməsinə səbəb olmuşdur" (6, 511).

Kitabda ədəbiyyat tarixi dövrləşdirilmir, ədəbi coroyanların, poetik üşüblərin yaranması, tarixi inkişafı izlənmirdi. Alim Azərbaycan ədəbiyyatı yaradıcılığını müüyən regionlər üzrə təqdim etmək prinsipini əsas götürər də, bəzən bu prinsipin tolobılardan kənara çıxırı. Məsələn, Raci, Xalxalı, Dilsuz - Dərbənd şairleri, Ağə Məsih və Nişat Şirvani

niler – Qarabağ şairleri, Abdulla Canı oğlu vo Baba bəy Şakir – Quba şairleri sırasında verilmişdi.

Anma F.Köçerli 130-a qədər şair vo yaziçi haqqında (onlardan 111-nin adı ocerkin, yaxud melumatın serlövhəsinə çoxarılmışdı) söhbət açıqlaşır. Azərbaycan ədəbiyyatının varlığı, onun tarixi qədimliyini və bədii-estetik qüdrətinə dananlara tutarıb cavab verir, sehv düşüncələri altıştı edirdi. Ədiri tekziblələnnaz faktları sübütə yetirirdi ki, dünyanın ən qədim, mədəni xalqlarından olan Azərbaycan türklerinin özü kimi, onların yaratdığı söz senatı də yaşı min illərlər ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından həyətamız dərəcədə rəngarəng bir sənətdir. F.Köçerli bu ədəbiyyatın bütün tarixi dövrlərindən deyil, əsasən, XII vo XVII-XIX əsrlərdə yaşayış-yaranan sənətkarlardan bəhs edir, onların tərcüməyi-halt və əsərləri bərədə az və ya çox darecədə malumat verirdi. Azərbaycan ədəbiyyatının islamlaşdırıcı XIX-IIII əsrlər dövrü tədqiqatdan kənardə qalmışdı. Məxəzələrin azlığı üzündən İ.Hesənoğlu, Q.Bürhanəddin, Həqiqi, Xətai və Əmanidən bir kəlmə de söz açılmırdı. Bütün bunlara baxmayaraq, F.Köçerli Azərbaycan ədəbiyyatının tarixini düzgün elmi-metodoloji prinsiplor əsasında yazmışdır. Kitabın "Başlangıç" hissəsində o, söz senatını – ədəbiyyati "her bir millatın şəhər və əzəmetinə, təraqqi və seadetinə bəis olan səbəblərdən birləşdir", millətin "maddi və seadot yollarını göstərən ai-neyi-həqiqi təntümüsü" (1, 70) kimi qiymətləndirir, şair ve yazıçıları "milləti haq və sevəba işrad edən, söhret və hörmətə yetirir", "millətin cismına şəfa, ruhuna şəfa, fikrina cila, ağlinı və tamamı-mənəvi və ruhani qüvvələrinə balı pərvib uca möqəmə qaldırın" (1, 70) məarif xadimləri hesab edir, Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini onu yaranan xalqın bədii-fəlsəfi dühəsi, təbib istedadı, fətri qabiliyyəti, azadlıq ruhu ilə əlaqələndirirdi. F.Köçerliyə görə "na qədər bir qövm və təyfa elmisiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və birməzənənə olacaqdır. Hətta çox tayfalar kimi... ədəbiyyat ne olduğunu bilməzər... Bunlar dünya üzündən çox müddət yaşamayıb puç və zay olurlar. Təraqqi və seadot fikrində olan və əbədi zindoganlıq arzusuna düşən qövm və millat gerekidir an evvel öz ana dilinin vüset və qüvvət tapmağına səy və həmmət göstərsin və ədəbiyyati-milliyeyini asarı-naşifa və tasnifi-məməndüha ilə zənginləşdirsin" (1, 70-71).

F.Köçerli ədəbiyyatın lisanı-sıfahi və qəlemlə-yazılı qollarını fərqləndirir və doğru deyir ki, yaramına tarixinə görə, Azərbaycan xalqının lisanı ədəbiyyatın onun qəlemi ədəbiyyatından qat-qat qocadır; bu ədəbiyyatın ilk nümunələri min illər bundan - daş dövründə məusir azərbaycanlınlı ulu babalarının heyət-təcrübələri əsasında yaradılmış, zaman-zaman ağızdan-ağıza, nəsildən-nəsile, boydan-boya, əldən-əle keçdikcə cilalanıb bicimlənmüş, menovni servət çəvrlmişdir. "Qəlemi ədəbiyyatı ise başqa tərz ilə hüslüdür. Bunda her bir naqıl və həkayənin məxsusi katibi və münəsisi və hor bir təsnifin öz müsənnifi və hor bir

şeir və qəzelin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyet nişanəsi və milliyet rayihəsi çəndən müşahidə olunmaz. Vəli bir müsənnif və şair ne qədər öz millatına yavuq olsa, onun adat və xəsiyyətləri üzrə nəşvü nüma təpsə, milliyyət qanı onun damarlarında ne qədər artıq erəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyet qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir" (1, 77). Ədiri bu fikri də xüsusi nəzərə çatdırır ki: "Şairi-kamil və edib-fazıl həqiqətdə ol adib və şairdir ki, öz milletinin dili ilə danışa, üroyi ilə, hissi və ağılı ilə fikir edə" (1, 77).

"Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının quruluşu səhub edir ki, onun müəllifi ədəbiyyat tarixinin yazılımasına elmi-nəzəri və metodoloji baxımdan düzgün yanaşmış, əsərinin "Başlanğıc" hissəsində şəhəri ədəbiyyatın müxtəlif janrları: naqıl, tapmaca, məsol, noğma və s. bərədə söhbət açıqlaşınca ədəbiyyat tarixi yaradıağın elmi yoluunu göstərmişdir. Ədəbiyyat ilkin olaraq sıfahi şökləde yaradıñından F.Köçerli de şair və yazıçılarından öncə şəhəri ədəbiyyat haqqında söz açmayı vacib saymış, bu yolla milli ədəbiyyatın tarixini onun sıfahi ədəbiyyatdan başlamaq prinsipinin gözəl ömrəyini göstərmişdir.

Tədqiq olunan şairlərin yaradıcılığının onlarının yaşadığını dövrlə, içtimai şəraitlə six temsədə öyrənilməsi və "her bir şairin məsləkini, üslub-i-kələmini" həmin şairin "öz əsrü zəmanosunin təqəzsəsin" (1, 69) qiymətləndirilməsi - F.Köçerlinin ədəbiyyat tarixçiliyi konsepsiyasının çox mühüm keyfiyyətidir. Belə tədqiq və qiymətləndirmə üsulu - əsərkərin milli ədəbiyyat tarixindəki mövqeyini, yaradıcılıq fərdiyətini, ədəbi prosesdə yerini düzgün, obyektiv səciyyəyolondurumaya imkan verdiyi kimi, yazıçı - içtimai mühit münasibətlərinin aydınlaşdırılmasına da elmi stimul olur. Elə buna görə Məhəmməd Füzuli, M.F.Axundzadə, Bahar Şirvanı, Seyid Əzim və b. əsərkarlarının yaradıcılığı, onların ədəbiyyat tarixində yerini barədə F.Köçerlinin fikir və mülahizələri bəi gün do mäsər seslenir. Alim Azərbaycan şairlərinin milli ədəbiyyat tarixinde yerini müəyyənolşdırırken bəzən onları başqa xalqların əsərkarları ilə müqayisə edir, sövq-i-tebii olaraq tipoloji elmi təhlili nümunələri yaradır. Belə təhlil və qiymətləndirmə üsulu F.Köçerliyə Azərbaycan şairlərinin təkco ölkə, milli ədəbiyyat əvrəndə deyil, ümumən Yaxın Şərqi möyəsində qiymətləndirməye imkan verirdi. Lakin F.Köçerlinin bəzi mülahizələrində də dövrünə ədəbiyyatşunaslıq baxışlarından irolı gelən ümumi yanlışlıqlar da vardır: alim Azərbaycan şüərə və üdəbəsinin fars və orob dillərində yazmasının söhbələrinin düzgün izah etmə, onun bozi klassik şairləri farsca yazdığını görə fars şairi sayması, xüsusilə Nizami Gəncəvinin adını Firdovsi, Sədi, Hafizlə yanaşı fars şairləri sırasında çəkməsi, dahi əsərkarın ata-anasının Gəncəyə irəndən - Qum şəhərindən golmesi, Əbülliünən əslen iranlı olması bərədə mülahizələri düz deyil. "Azərbaycan şüərəsinin əsərlərində görünen ali fikirlərin, gözlə hissələrin, uca monələrin, nazik və letif metləbələrin, hikmətəmiz nəsihələrin" hamisini

"tamamen fars ədəbiyyatının bərəketindən" (1, 82) sayması, Azərbaycan ədəbiyyatının "banisi və müəssisi" yerinde M.P.Vaqif, yaxud Qövsini M.P.Vaqiflə birlikdə "Azərbaycan şairlerinin babası mənziləsində" (1, 220) görmesi de yanlışdır.

"Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabı coğrafi bölgü üzrə yازılmışdır və şairin kitabın "Gence", "Şirvan və Şamaxı", "Qarabağ - Şuşa şəheri", "Quba", "İravan şairleri", "Dərbənd şairleri" bölmələrində qruplaşdırılmışdır. Məhəmməd Füzuli bu regionların heç birinə daxil edilmişdir. Məsələnin görünən sabobi odu ki, doğrudan da adı çəkilən yerlərin heç birinə Füzulinin dəxli yoxdur; arazi basımından o, tamam başqa bir ədəbi-mədəni və elmi mühitin yekunlaşdırır. F.Köçəriyə görə, Azərbaycan türkləri "Zaqafqaziyannın şərq və cənubunda sükna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gence, Qazax, Qarabağ, İravan və Naxçıvan" əhalisindən və Iran dövlətinin simili-sərisindən gürzən eden əsəvər və təvəyidən ibarətdir" (1, 77). Füzuli isə təkə Azərbaycan, yaxud tekə Osmanlı şairi deyil, ümumiyətə türk şairidir, bütün "Türk şairlerinin babası hesab olunur" (1, 84) və "Azərbaycan şurasının hamidi artıq təsiri olubdur" (1, 83). Alim Füzulidən ona görə bəhs edir ki, o, Azərbaycan şairlərinin "sərvəri və pişəvari möqəmündədir" (1, 84) və "ol fasahət və bölağət kanının təsiri bu asrda (XIX yüzildə - Z.Ə.) şurasının asar və aşarında dəxi müşahidə olunmaqdadır" (1, 84). Mənəc, "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında F.Köçəriyin Məhəmməd Füzuli ilə bir səradi və eyni səviyyədə Yusif Nabi və Əlişir Nəvaiin də yaradılışından söz açması təsadüfi deyil; alim Füzuli ilə bərabər Nabi və Navaiin də "Azərbaycan şurasının pişvaları və ustadları məqamında" (1, 123) görür və milli ədəbiyyatın inkişafına onların da təsirini qeyd edir. Müəllif ədəbi şəxsiyyətlərin heyat və yaradılışından söz açmadan avval onların doğuldugu, boy-aşa çatlığı kənd, şəhər, bu yerlərin tarixi keçmişçi, müasir işləsi, siyasi-medəni durumu, təbii servəti, relyefi, hətta abū havası, orada yaşayan əhalinin gürzən, dolanışçı haqqında danışır ki, bütün bunlar bir tərəfdən sonatkarın yetidiyi ictimai-siyasi, ədəbi-mədəni mühiti, digər tərəfdən onun yaradılışının qaynaqlandığı mənbələri, nəhayət, ona təsir edən, gerçəklilikə münasibətini şərtləndirən amilləri yanından görməye imkan verir.

Kitab elmi-nozari təhlillərde bərabər, bədii nümunələrlə də zəngindir. Onun sahifələrində yer alan şeirlər yüksək sənət ömrökəlidir. Bu keyfiyyətinə görə "Azərbaycan ədəbiyyatı tarixi materialları" müasir ədəbiyyat-müntəxəbət dərslikləri xatırladır; müəllif əvvəlcə şairin tərcüməyi-halından danışır, yaradılışının əsas istiqamətlərini aydınlaşdırır, faktlara söylenməklə fikirlərini əsaslaşdırır, sonra isə, məsələn, "Kələmi-Qovsi" (1, 220), "Qəzəli-Nişat" (1, 234), "Müəşərə-Ağamesih Şirvani" (1, 228), yaxud "Qəzəli-türki", "Dyzən kələmi-türki" (7, 233-234), "Əsərlərindən bir neçəsi burada zikr olunur" (7, 220) deyib şeir nümunələri təqdim edir. Bu nümunələr F.Köçərinin əsl sənət xırıldan, yüksək poetik duyum, ince zövq sahibi olmasından xəbor verir.

Alim seçdiyi nümunələri elmi təhlil predmetinə çevirirək onları həm ideya-məzmun, həm də bediilik baxımından dəyərləndirir. Cox vaxt poetik mətnin daxiline nüfuz edərək, hər beytin, bəndin, hətta misranın bədi yükünü - ağır-yüngülüyüň üzə çıxardıb sənalişdir. O, seçdiyi nümunələri əvvəlcə mənasına, şairin söylədiyi fikre, sonra bu fikrin ifadə formasına, deyim tərzinə görə qiymətləndirir və hər iki halda özünün ədəbi görüslerini əxlaqi-ictimai baxışları ilə vəhdətdə ifadə edir. Bu keyfiyyət alimin Qovsi Təbrizi, Nişat Şirvani, Mustafa ağa Nasirin əsərlərindən bəhs edən fikir və mülahizələrində aydın görünür. F.Köçəri Nişat Şirvaninin "Qonça tək eldən kişi sırrın nihan etmək gərək" misrası ilə başlanan qəzəlinin ilk beytlerini təhlil edərək həmin beytlərdəki fikri bəyənir. Sırrı gizli saxlamaq barədə Məhəmməd pəygəmbər səllallahu əleyhi "Hər kəso sırrı oraya etmək olmaz" sözərinə istinadın molun həyat hoqiqətini bəddi şəkildə doğru ifade etdiyini bildirib yazır: "İnsan gərəkdir sırularını və fikirlərini sevinsin və canı-dıl ilə onları üzündə bəsləyib heddi-kamala yetirsin və sonra faş etməyi lazımlı isə faş ələsin və bundan mədə hər naəhlo və hər biderdə dordi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəməne şərik olmayaçdır və sənin xiffət və kürdətinə əzaltmayaçdır, ona daha dərdi söyləməkdən nə hasıl? Kişinin dördünə səylossen de, gərəkdir dərd əhlinə səylossen və bilmək istəsin ki, dusti-hoqiqi kimidi" (1, 235).

F.Köçəri qəzəlin

*Yuxarı gündə bilmək olmaz kim, dayanat kındadır.
Yuxarı yoldaşı yaman gün intəhan etmək gərək –*

beytini də bəyənir: *Lazımdır dost adlandırdığı şoxsi yaman günündə, yeni sənə bir yas və müsibət üz verən haldə intəhan edəsen. Hərgəh dostun yaman günündə dayanat göstərib öz dostluq və sədəqətində möhkəm və sabitqədəm olsa o, haqqı dəstədə* (1, 235-236).

Qəzəlin üçüncü bəyindəki fikirli F.Köçəri razılaşır. Həmin beyt-də Nişat "Xəlqdan qəti-əlaçoq eyleyib enqə kim, Bər qənat güşəsində aşyan etmək gərək" - deyə xalqdan uzaq olub, güşəninin hayat sürməyi tövsiyə edir. F.Köçəri isə bu fikrin eksinə çıxır: "Nişatın bir torofdan güşəninin abidləri və riyakar zahidləri tan və molamot edib, digər torof-dən özü güşəninin arzu etmisi bir növ qaribə golur və bir də isləmdə röhbanlıyyot (rahiblik - Z.Ə.) olmadığı üçün müslünlər görekdir xalq içinde, həmcinsi arasında dolanıb, onlar ilə müsaqətərəfən, xalqa kömək və nəf yekirsin, xalqa, din və vətənə hüsnü-xidmətlər göstərib hər ikisinin tərəqqi və toalisi yolunda sərfi-hümmət etsin. Güşəninlik böyük bir hünər deyil ki, onu arzu edib amoli qeyrilərə dəxi tövsiye olunsun" (1, 236).

Mustafa ağa Nasirin "Könül, gəldi gül ayyami, güzər cylo gülüştane" misrası ilə başlanan qəzəlini təhlil edərək F.Köçəri mətnə dəha yaxın-

dan nüfuz edir. O, şeirin "zahirine nəzəri-tənqid ilə" (7, 236) baxıb, onun bəzi misralarında kələmin başlığılmazlığını, fikrin "məvhüm və mücməl" - yəni abstract və bəsit ifadə olundığını bildirir. Qəzəli təhlil edərək F.Köçərləi ən xırda detallara da diqqət yetirir; sözlərin necə seçiliməsinə, mısradə yerinə, funksiyasına, bədii estetik təsir gücünə, vəzənnin tələbərinin gözənlənilməsinə dair fikir söyləyir: "Dördüncü ferdin evvelincə mısrasına istemal olunan "ış" keləmisi menaya xələl gatırırsa da, kələmə mühəssanatdan salır. Onun avezini "fikr" və ya özgə bir söz işlənəse, daha da münasibəqdır. Haman ferdin ikinci mısrası vezir cəhotca dürüst gelmir... Beşinci ferdin evvelincə mısrasında "gədr" əvezinə "zülm" sözü istemal olunsayıd, daha şəir mövzun düşərdi" (7, 236).

Təhlillərin məzmunu bu cür olanda F.Köçərləi ədəbiyyat tarixçisindən çox, tənqidçi kimi görünür. Onun "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabındaki öncəklərin bir qismində ədəbiyyat tarixçisinin fikirləri tənqidlik müləhizələri ilə qaynayıb-qarşaraq alının elmi tədqiqatçılıq üslubuna xüsusi özünəməxsusluq götür.

"Azərbaycan ədəbiyyatı tarixi materialları"nın Firdun bəy özü üçün "əziz və mübarək bir kitab" hesab edir, onun "leyaqları terzdə və gözəl surətdə təb olunması" (1, 69) arzuluyardı. Alimin bu arzusunu xalqının qədirbilən övladları hayatı keçirmiş, F.Köçərlənin vəfatından sonra kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə çatdırılmış, haqqında Mir Celal, K.Talibzadə, B.Nabiyev, F.Hüseynov, İ.Bektaşı, R.Qənbərqızı, Elçin, Ş.Salmanov, T.Salamoğlu kimi tanınmış alimlər qiymətli elmi məqəsə və kitablar yazaraq, onun xidmətlərini qədirdişnüşələr dəyərləndirmişlər.

ƏDƏBİYYAT

1. Köçərləi F. Azərbaycan ədəbiyyatı. 2 cildde, I cild, Bakı, "Elm", 1978.
2. Talibzadə K. XX əsr Azərbaycan ədəbi tənqid. Bakı, "Elm", 1966.
3. Köçərləi F. Azərbaycan ədəbiyyatı tarixi materialları. 2 cildde, I cild, 1 hissə, Bakı, Azərnəş, 1925.
4. Zeynallı II. Seçilmiş əsərləri. Bakı, "Yazıcı", 1983.
5. Elçin, Salmanov S. İlk Azərbaycan ədəbiyyatı tarixi. Elçin. Seçilmiş əsərləri. 10 cildde. VII cild, Bakı, "Çınar-Cap", 2005.
6. Azərbaycan ədəbiyyatı tarixi. 3 cildde, II cild, Bakı, "Elm", 1960.
7. Köçərləi F. Azərbaycan ədəbiyyatı. 2 cildde, II cild, Bakı, "Elm", 1981.

Zaman Askerli

THE GRANDFATHER OF AZERBAIJAN LITERATURE HISTORIOGRAPHY

Summary

The first researcher, scholar of the History of Azerbaijani Literature is Firdun bey Kocharli (1863-1920). His two-volume book "The Historical Materials of Azerbaijan Literature" was published in 1925-26, in Baku and it made the author very popular as the establishment of Azerbaijani Literature Historiography.

In the article has been analyzed the context and scientific structure of the work and mentioned the role of this book in the formation of the Azerbaijani Literature Historiography as freestanding science.

Заман Аскерли

ОСНОВАТЕЛЬ ИСТОРИОГРАФИИ АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЫ

Резюме

Фирдун бек Кошарли (1863-1920) – первый исследователь-ученый, написавший историю азербайджанской литературы. Его работа "Материалы истории азербайджанской литературы" в двух томах было издано в Баку в 1925-26 гг. Этой работой он прославился как основоположник историографии азербайджанской литературы.

В представленной статье подробно анализируются содержание и структура данного исследования, отмечается его роль в становлении историографии азербайджанской литературы и формировании истории литературы как отдельной научной дисциплины.